



**Ceyhun
Nəbi**

Son zamanlar Azərbaycan Cumhuriyyəti ilə bağlı müxtəlif kitablar, məqalələr çap edilir və yanaşmalar ortaya qoyulur. Bu yaxınlarda çox hörmətli tarixçi dostumuz Odər Əlizadənin Türkiyədə çap edilmiş "Türkлюдün Azerbaycandakı mukadderati(1918-1920)" adlı çalışması bunlardan biri kimi diqqəti cəlb edir. Əlbəttə burada qeyd etmək yerinə dişər ki, bu günə qədər Azərbaycan Cumhuriyyəti ilə bağlı çap edilmiş kitabların bir çoxu tanıtım və təbliğat materialı təsəssüratı yaradır. Dövrün ciddi şəkildə təhlil və analiz edilməməsi, həmçinin tənqidü baxış üzərin-dən dəyərləndirilməməsi Azərbaycan tarixşunaslığı üçün boşluq, tarixçilərimiz üçün nöqsan kimi qeyd edilə bilər. "Türkлюдün Azerbaycandakı mukadderati" adlı çalışma tənqidü aspektlərlə zəngin, əsaslandırıcı mənbələrlə yüklü və həmçinin dönmə eñə-nəvi baxışa müəyyən qədər zidd mahiyyət kəsb edir. Kitabla bağlı düşüncələrimi və mövqeyimi sizlədə bölmək istəvərim.

Kitab "Milli dövlətin millətsiz adı: Azərbaycan" adlı başlıqla başlayır. 1918-ci ilin 28 ayında elan edilmiş Azərbaycan Cümhuriyyətinin adı niyə Azərbaycan seçilib, bu adın seçilməsi doğrumu ve ya yanlışlığı, milli dövlətin millət adından törəməməsi və bu istiqamətdə digər məsələlər tedqiqata cəlb edilib. Etnotərkibi müxtəlif olan yurdumuzun milli bir dövlət olaraq dövlət adının coğrafi məkan adından törəməsi insanda təbii olaraq sual doğurur. İndiya qədər mənim Üçündə maraqlı olub hansı səbəbdən dövlət adı – Azərbaycandır?

İllkin olaraq ümumi nəzəri əsas kimi ondan başlamaq lazımdır ki, dövlət qurmaq üçün idealoji əsaslar mövcud olmalıdır. XX əsrin ilk on illiklərində biz bütünlükdə Keçmiş Rusiya müsəlmanlarında bu istiqamətdə cəhdlerin olduğunu görürük. Milli dövlət millət anlayışından töreyyir. Çar Rusiyası tərkibində eyni dilin müxtəlif şivələrində danişan, imperiyanın hakim milləti ruslardan fərqli adət-ənənəyə sahib, fərqli kültürvə düşüncədə olan toplum fərqliliyini anlamağa başlayır və hər hansıa formada fərqliliyini ifadə etməyə cəhd edir. *Təbii olaraq bunu geniş şəkildə toplumun bütün fərdlərinə aid edə bilmərik. Cox dar çərçivədə, barmaqla sayılacaq fərdlər, seçilmişlər və ya daha dəqiq ifadə edilmiş olaraq – ziyalılar deyə bilərik. Bu seçilmişlərin öhdəsində o qədər ağır bir iş var ki, bu iş zaman, enerji, ağır məşəq-qətlər və həmçininəndə İndiyə qədər mövcud olanların üzərinə getmək cəsarəti tələb edir. Millət adı din adımızdır(müsəlman) və ya tatar. Seçilmişlərin aydınlatma vasitələrinə də imkan verilmir. Öz mətbuatımız yox, öz məktəbimiz yox, öz milli istəklərimizi ifadə edəcək mühit yox. İstək və tələblər, mətbuat rus dilində olmalıdır.* Orada Çarlığın maraqları ifadə edilməli. Mək-

tebələr isə dini dərslər verən
mədrəsələr. O isə dini işlər-
dən başqa bir işə yaramırdı.
Mühitə isə geldikdə isə ziyanlı-
lar nəzarət altında, hər addımın
və hər hərəkət izlənirdi. Hə-
sən bəy Zərdabının, İsmayıllı
bəy Qaspiyalının, Əlimerdan
bəy Topçubaşının, Əhməd
bəy Ağacığlunun, Alimcan Ba-
udinin, Əli bəy Hüseynzadənin,
atıh Kəriminin, Fəxreddin Riza-
ddinin, Əbdürəşid İbrahiminin,
Seyxüllislam Məhəmməd Pişna-
hazzadənin, Musa Carullah Bi-
lyevin və digər çox önəmlı si-
haların fəaliyyəti neticəsində bu
şəhər yön almış və özünə yer tap-
ınağa çalışmışdı. Sonrakı mər-
elədə bu siyahı dahada geniş-
lənmiş və təşkilatlanmış forma-
si almışdır. Dumalarda yer almaqla
anaşı, həmçinin imperiyadaxili
müsəlman toplumlarının inkişaf
əvə yüksəlişini təmin etməklə


larda elan etdikləri dövlətlərin adına məkan adını vermişlər. Həmçinin 1918-ci ilin mayında elan edilmiş Azərbaycan Cümhuriyyəti də dövlət adını məkandan götürüb. *Müəyyən zaman kəsliyi-ni əhatə edən idealoji bazanın möyakəmləndirilməsi və qeyd etdiyimiz qurultaylar sağlam təməl-lərin qurulması üçün yetərli olmayıb. Bizi məsələ müqayisədə Kırımlı Xalq Cümhuriyyətinin və İdlil-Uralın etnotərkibi müxtəlidfə de-yildi. Böyük çoxluq türklər idi. Milli dövlətdə millət adının ifadə olunmaması təməl bazanın zəif olmasından xəbər verir. Azərbaycanda isə 1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli tərəfin-dən Türk Ədəmi Mərkəziyyət Partiyasının elan edilməsi dövlət adının müəyyən edilməsinə sira-yət edə bilməyib. Qeyd etmək la-zımdır ki, Azərbaycan istiqlaliy-yətini elan edən hakim partiyamı-*

teklif etmişdi(1, 600). Dövlətin üsuli-idare şəkline qədər ən sağlam, mütərəqqi forma düşünülük və tətbiq edilib, amma dövlət adənənsə narahatlıq yaratmayıb və müzakirə mövzusu olmayıb. Onuda əlavə etmək lazımdır ki, dönenmin fəal siyasi simalarının mətbü yazıllarında, nitq və digər yaradıcılıqlarında bu haqqda gəniş və fundamental məlumatlarara rast gelinmir. İmperiyanın ayrılmış, öz milli istiqlaliyyəti uğruna da mücadilə aparan millətlərin hansı səbəbdən ayrıldığını və buna əvəz veren birinci ünsürlərin nədən ibarət olmasını qəbul və dərk etməsi çox ciddi faktordur. Bu məsələni təhlil etmək dənənin fikir, düşüncə və əmək adamlarını ittiham etmək və üzərlərinə getmək mahiyəti daşıdır. Əlbəttə ki, çətin bir dənəmdə, aydın olmayan bir mənzərədə, müxtəlif təyziq və basqı-

adımız müyyəyen edilərkən millet adının diqqətdən kənarda qalması ilə, dil adımızı ilk önce məkan, sonra isə dövlət adına uyğunlaşmasına gətirib çıxardı. Dövlət adının coğrafi addan seçimini nəticəsində dil adının saxtalasdırılmasına, ad olaraq tarixi əsəssizləşməyə, böyük bir məkanda işlədirilən dilin bir parçası olmadığı məntiqini ortaya atdı və düşüncələrə yerləşdirməyə çalışdı. Bundan doğan netice sovet dönməsində və hemçinin 90-cı illərin sonunda topluma böyük zərbə vurdur və zərərlə yanaşmala, yalan və saxta mahiyyətli baxışlara meydən verdi.

Kitabın ikinci başlığı "Bayraqların doğuşu: Osmanlıya ilhaq, ingilis imperiyalizmi, yoxsa Ziya Gökalp məfkurəsimi?" adlanır. Dövlətin adı qədər bayrağında mənası, verdiyi mesajlar və həmcinin digər simvolik şərt-

“Türklüyün Azərbaycandakı müqəddərəti (1918-1920)” üzərinə bir dəyərləndirmə



Dövlət adına uyğun, qondarma, tarixi kök və əsasları olmayan bir dil adı müəyyən edildi – Azərbaycan dili. Varmı bu adda dil? Dil millət adından doğan, öz tarixi kökləri olan, söz bazasına sahib, öz müqqədəratını təyin etmək istəyən topluma birincə əsas verən şərtdi. Dil millətin varlığını əsaslandıran birinci faktordu. Dövlət adımız müəyyən edilərkən millət adının diqqətdən kənar da qalması ilə, dil adımızı ilk öncə məkan, sonra isə dövlət adına uyğunlaşmasına gətirib çıxardı. Dövlət adının coğrafi addan seçimi nəticəsində dil adının saxtalaşdırılmasına, ad olaraq tarixi əsərsizləşməyə, böyük bir məkanda işlədirilən dilin bir parçası olmadığı məntiqini ortaya attı və düşüncələrə yerləşdirməyə çalışdı. Bundan doğan nəticə sonret dönməndə və həmçinin 90-ci illərin sonunda topluma böyük zərbə vurdu və zərərli yanaş malara, yalan və saxta məhiyyətlidə baxışlara meydən verdi.

bağlı qurultaylar təşkil edilmişdi. Burada qeyd etməliyəm ki, bu qurultaylar nəticəsində imperiyanın müsəlman toplumlarının ziyalıları bir-birinə daha da yاخınlaşmış, əlaqələri genişlənmişdir. Amma bu prosesdəki mənzərəni də qənaətbəxş hesab etmək olmaz. Qurultayların adı Müsəlman qurultayı adlanır və sağlam təməllərin atılması üçün ciddi zəminlər hazırlaya bilmir. Bu proses 1917-ci ilə qədər davam edir. 1917-ci il inqilabından sonra başlayan yeni mərhələdə dövlətləşməyə qədəm qoyulur. Ayrı-ayrı istiqamətlərdə yeni dövlətlər qurulmağa başlayır. 1917-ci ilin 26 dekabrında Kırım Xalq Cümhuriyyəti, 1918-ci ilin mart ayında İdil-Ural dövləti qurulur. Göründüyü kimi on-

adi Türk Ədəmi Mərkəziyyəti – Müsavat idi. Sual doğurur partiyanın adında TÜRK kəlməsinə yer verildi, amma dövlət adında bu niyə olmadı?

Düşünmək olar ki, bu anı şəkildə verilən istiqlaliyyət qərarının nəticəsindən doğub və ya xud da dövri şəraitin tələblərinə uyğun məcburiyyətdən olub. İstiqlaliyyətin elan edilməsi ilə bağlı tərəddütlərdə mövcud idi. Xəlil bəy Xasməmmədli Milli Şuraya müraciət edərək dərhal Azərbaycan istiqlaliyyətinin elanı edilməsini tələb etmişdi. Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Əkbər Ağa Şeyxülislamov onunla həmfikir olduğunu bildirmişdilər. Fətəli Xan Xoylu ilə isə tələsməməyi və tam səlahiyyət verilmiş hökumət qurulmasına

larla öz-üze olan ziyalılar ve bisi sıra siyasi simalar ən optimallı minimum narahatlıqlar yaradır. Cəq variantlara baş vurmuşdular. Bunları mütləq anlayıb, ədalətləşkildə dəyərləndirilməlidir. Buna nünlə birlikdə təbii olaraq sonradan ki dönmədə yaratdığı narahatlıqlar vardır. Belə ki, dövlətin adına Azərbaycan verilməsi ilə birlikdə daha ciddi, narahatedici problem ortaya çıxdı. Dövlət adının uyğun, qondarma, tarixi kök və əsasları olmayan bir dil adı müsbət əyyən edildi – Azərbaycan dilini. Varmı bu adda dil? Dil millətin adından doğan, öz tarixi köklərə olan, söz bazasına sahib, öz müraciətini təyin etmək istəyən topluma birinci əsas verən şərtdi. Dil millətin varlığını əsaslaşdırınan birinci faktordu. Dövlət

lər çox önemlidir. Məlumdur ki, Azərbaycan Cümhuriyyətinin iki bayrağı mövcud olub. İlk önce qırmızı, üzərində ay və 8 güşəli ulduz, sonra isə inidə mövcud olan 3 rəngli, qırmızı rəngin mərkəzində ay və 8 güşəli ulduz olan bayraqımız.Qeyd olunan başlıq altında bayraqların tarixcəsi, hansı səbəblərdən yenisini ilə əvəz olunması, İngilislərin Bakıya gəlşinin bayraqımızın dəyişdirilməsinə təsiri, 3 rəngli bayraqın idealoji əsasları sistemli şəkildə izah olunur. Əli bəy Hüseynizadə ilə başlayan və Ziya Gökalp tərəfindən daha da inkişaf etdirilib idealoji bir forma alan "Türklemək, İslamlışmaq, Müasirləşmək" şuarının bir dövlət bayrağı anlamı almاسından daha çox millət bayrağı olması faktlar və mətiqi olaraq əsaslandırılır.

3-cü başlıq "Iran ilə Turan müharibəsində Azərbaycan hərada ? adlı başlıqla başlayır. Oxucu üçün heç şübhəsiz kitabın içərisində ən önəmlı və diqqət cəlb edəcək mövzu hesab edirəm ki, bu olacaq. Tarixdə Turan adlı bir dövlətin mövcud olub-olmaması şübhəli olaraq qalır, amma düşüncələrdə Turan anlayışının türkləri simvolizə etdiyini izah etməyə ehtiyac yoxdur. Kitabda da qeyd olunduğu kimi bu anlayış arılların rəqibi kimi ifadə olunur. Əsrlərdi qılınca, gümümüzdə isə mədəniyyət sahəsində davam edən bir Iran-Turan savaşı vardır(2,54). Tarixdə bu gün İran adlanan ərazidə türklərin böyük dövlətçilik tarixi, mədəniyyət izləri, yaradıcılığı var. Avropa tarixşunaslığını bu gün gözdən keçirək görərik ki, türk anlayışını, faktorunu görməməzlidən gəlirlər və bəzən isə yox etməyə çalışırlar. Bu qərəzli yanaşma və yalanlar üzərindən təqdimat əsaslı əks arqumentlər ortaya çıxarırlar və İran-Turan mədəni savaş meydani yaradır. İran adlanan ərazidə mövcud olmuş dövlətlərin üst idarəcilik qurumlarında çox önəmlı mövqeyə sahib fars elementləri mövcud olub və onlarla bağlı Əbülfəz Elçibəyin bir tarixçi kimi baxışlarını diqqətdən keçirmək önemlidir :

(davamı gələn sayıımızda)